

Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXXVII buraxılış, Bakı, 2019

МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
XXXVII выпуск, Баку, 2019

THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, XXXVII edition, Baku, 2019

MUZEYŞÜNASLIQ

UOT 930.25

Zamin Qafarov
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin magistrantı
AZ 1000, Bakı ş., Həzən bəy Zərdabi küç., 39a
E-mail: zamin.qafarov23@gmail.com

ARXİV SƏNƏDLƏRİNDE RAST GƏLİNƏN BİOLOJİ QÜSURLAR

Xülasə: Mikroorganizmlər, böcəklər və gəmiricilər arxiv sənədlərində rast gəlinən qüsurlara səbəb olan bioloji faktorlardır. Mikroorganizmlər arxiv sənədlərində müxtəlif ölçü və rəngdə olan ləkələrə səbəb olurlar. Böcəklər isə sənədlərin xam maddəsini yeyərək, onu yararsız hala salırlar. Gəmiricilər sənədlərə ən çox ziyan vuran faktorlardır. Onlar bir anbarda bütün sənədləri məhv edə bilərlər.

Açar sözlər: bioloji qüsurlar, arxivşünaslıq, mikroorganizmlər, gəmiricilər.

Arxiv sənədlərində rast gəlinən bioloji qüsurlar dedikdə müxtəlif növ mikroorganizmlərin, sərtqanadlılar-həşəratlar sinifinin ən böyük dəstəsi olan böcəklərin və heyvanlar aləminin məməlilər sinifinə aid olan gəmiricilərin səbəb olduğu ləkələr, bozarmalar, yırtıqlar, deşiklər, çürümələr və s. nəzərdə tutulur.

Mikroorganizmlər gözəl görülməyən kiçik canlılardır. Mikroorganizmlər zamanla inkişaf edərək bakteriyalar və göbələklər kimi formalasırlar. Bakteriyaların yaranmasının əsas səbəbi yüksək temperatur, rütubət və nəmin çox olmasıdır. Göbələklərin sporları da bu mühitdə inkişaf edə bilirlər. Sənədlərdə xüsusilə kağız əsaslı sənədlərdə təxminən 250 növ göbələyin mövcud olduğu və onların ağdan qara rəngə qədər dəyişən fərqli rənglərdə ləkələr buraxıldığı araşdırımlar nəticəsində məlum olmuşdur. Bakteriyalar və göbələklər adətən kağızın xam maddəsi olan sellülozailə qidalanırlar. Sellülozadan əlavə onlar qida maddəsi olaraq dəmir və mis kimi metal qırıntılarından, mürəkkəb və piqment kimi rəngləndirici maddələrdən istifadə edirlər. Məsələn göbələklər kağızın liflərini parçalayaraq, dözümlülüyüünü azaldaraq onları yumşaq və pambıq kimi qopan formaya salırlar. Hətta bu proses irəlilədikcə kağız un kimi dağılacaq hala gəlir. Göbələkləri bakteriyalardan fərqli olaraq mikroskopla yanaşı adı gözəl də görmək mümkündür.

Normal şəraitdə kağızın su aktivliyi mikroorganizmlərin sənədlər üzərində inkişafına nəzarət edə bilir. Kağızda su miqdarının artması mikroorganizmlərin inkişafına səbəb olur və sənəd üzərindən mikroorganizmlər çıxalır. Bu səbəblə sənədlər anbarlarda aralarında hava dövriyyəsi olacaq formada rəflərdə yerləşdirilməli, yüksək nəm və kondensasiyaya səbəb olacağına görə divar və yerlə təmas etməməlidirlər. Anbarlarda uyğun havalandırma sistemilə hava dövriyyəsi təmin edilməli, mühit faktorları nəzərə alınmalıdır. (5, s.3)

Havada hər zaman mövcud olan göbələk sporları, mütləq sıfıra yaxın bir temperaturda böyükə biləcəklərikimi, $50-55^{\circ}\text{C}$ istilikdə də inkişaf edə bilərlər. Lakin yüksək temperatur və nəmin eyni zamanda mövcud olduğu hallar, məsələn 110°C dərəcədə 15 saniyə buxara məruz qalma, göbələk və göbələk sporlarının çoxunu öldürür. Donma dərəcəsi və hətta daha aşağı bir temperaturda sporlar canlılığını mühafizə edərlər və istilik ilə birlikdə digər şərtlər böyümlər üçün uyğun vəziyyətə gələn kimi inkişaf etməyə başlayarlar. 70% nisbi rütubətin altında heç bir inkişaf olmaz. Nisbi rütubət bu göstəricinin üstünə çıxdıqda vəziyyətə görə dəyişən inkişaf sürəti görülür. Məsələn 80-90% nisbi rütubətdə inkişaf olduqca çoxdur və 95%-dən yuxarı olduqda isə inkişaf sərhədsizdir. Nisbi rütubət və istilik bağlantısının çox önəmli olduğu və buna görə də göbələk çoxalmasının optimal şərtlərinin dəyişdiyi müşahidə olunmuşdur. Məsələn: 95% nisbi rütubətdə göbələk çoxalması üçün lazımlı optimal istilik 30°C , 100% nisbi rütubətdə isə $37,5^{\circ}\text{C}$ dərəcədir. 70% nisbi rütubət nəm üçün isə istilik daha azdır, $24-25^{\circ}\text{C}$. (4, s.18)

Araşdırma nəticəsində qüsür aşkar edilən sənəd, zərərli faktorlardan təmizlənir. Göbələkli sənədlərin zərərli faktorlardan təmizlənməsində ən çox müraciət olunan metod etilen oksidi ilə edilən təmizləmədir. Təmizləmə prosesində istifadə olunan cihaz xüsusi vakumlu və ya təzyiqli metal şkafdır. Bu şkaf içərisində yararsız hala düşmüş sənədlərin üstündə olan göbələk sporları etilen oksid qazına məruz buraxılaraq məhv edilir. Göbələk və bakteriyalar təmizləmə işi tamamlanan əsərlərin bərpasına keçmədən öncə möhkəmləndirmə işi həyata keçirilir. Bu proses üçün öncə göbələk səbəbi ilə zəyifləmiş qüsurlu spirtlə silinərək təmizlənir. Daha sonra bu hissələrə bir qat adətən bugda nişastasından hazırlanan xüsusi məhlul sürtərək həm kağızın dözümlülüyü artırılır həm də liflərin bir – birinə yapışmasına şərait yaradılır. Bərpadan öncə səhifələrin incəlmış hissələri incə yapon kağızı ilə yapışdırılır, sonra qopmuş, yırtılmış və deşikli səhifələr kağızın cinsinə uyğun kağızlar istifadə olunaraq bərpa edilir. (3, s.109)

Kağızların göbələklərə qarşı göstərdikləri dözümlülükdə fərqlidir. Məsələn, maşın emalı kağızlar, əl istehsalı olan kağızlarla müqayisədə göbələklərə daha meyilli idirlər. Bu da böyük ehtimalla emal əsnasındaki kimyəvi müdaxilələrdən və digər proseslərdən irəli gəlməkdədir. Ümumi olaraq turşuluğu $\text{pH} = 5,5 - 6,0$ olan kağızlar kiflənməyə daha dözümlüdürlər. Bəzi az nəm çəkən kağızlar, yəni aharlı kağızlar və xüsusilə qətran ilə aharlanmış kağızlar, göbələk yaranmasına qarşı dözümlüdürlər. (4, s.19)

Göbələyin inkişafı çox yavaş ola bilər və yaratdığı qüsuren normal üsullarla aydınlaşdırılması üçün bir neçə aydan 2 ilə qədər bir vaxt lazımdır.

Bioloji faktorların ikincisini böcəklər təşkil etməkdədir. Bunlar kağız güvəsi, termitlər, un qurdı, kitap qurdı və s. bu kimi adlarla adlandırılmışdır.

Kağız və dəri əsərləri konservatoru, türkiyəli mütəxəssis Nil Baydar bioloji səbəblər adı altında yer alan böcəklərdən ən önəmli beş növünü göstərmişdir. Bunlar aşağıdakılardır:

- Əsəri səthindən dərinə doğru gəmirə kağız güvələri və ya gümüş balığı böcəyi (*elmi adı – Thysanura*)
- İfraz etdikləri maye ilə sənədin səthini aşındıraraq rəng dəyişikliyinə səbəb olan hamam böcəyi (tarakan) (*elmi adı – Balattoidea*)
- Kitabxada mövcud olan hər cür materialı yeyə bilən kitab qurdları (*elmi adı – Coleoptera*)
- Çox kiçik olduqları üçün ən az zərər verən lakin uzun vaxt ərzində zərəri çox olan qabıq biti və ya kitab biti (*elmi adı – Carrodentia*)
- Selüloz ehtiva edən hər cür materiala hücum edən termitlər (*elmi adı – Isoptera*). (1, s.370)

Bunlardan ən çox rast gəlinən un qurdudur. Bu böcəklərə sənədlərin üz qabığında və səhifə aralarında rast gəlmək mümkündür. Un qurduları bahar aylarında çoxalmağa başlayır, sürfə dövründə ağ kiçik qurd, yetişkin dövrlərində isə kiçik qəhvə rəngində, qanadlı böcək olurlar. Çoxalma dövründən sonra yumurtadan çıxan sürfə, ətrafdakı kağızı yeyərək inkişaf edir və böcək halına gəlir. Termitlər də çox kiçik ağ böcəklərdirlər. Kitabların iç hissəsində yüzlərlə termitə rast gəlmək olar. Zəif işıqlı və nəmli yerləri sevən termitlər, normal işıq səviyyəsi olan mühitdə yaşayırlar. (3, s.110)

Bu iki növün zərər verdiyi sənədlər, öncə dezinfeksiya edilərək böcəklərdən təmizlənilərlər. Böcək öldürücü dezinfeksiya metodu bir avtoklav içərisində, oksid etilen, formaldehit, paradoxorbenzin, metil bromir istifadə etməklə tətbiq edilə biləcəyi kimi, sənədlər üzərinə səpmə formasında da tətbiq edilir. Müxtəlif dezinfeksiya üsullarında istifadə edilən oksid etilənin həm böcəklərə, həm də göbələklərə qarşı təsirli olduğu, müşahidələr nəticəsində məlum olmuşdur. Bundan əlavə, oksid etilənin arxiv sənədləri üçün zərərli olmadığı və üstəlik nüfuz qabiliyyətinin çox olduğu təsbit edilmişdir. (2, s.351)

Arxiv sənədlərinə zərər vuran digər faktorlardan biri də gəmircilərdir. Gəmircilər arxiv sənədlərinin mühafizəsinə problem yaranan, onlara ziyan vuran, mübarizəsi çətin olan əsas bioloji faktorlardan biridir. Gəmircilər bir arxiv binasında toplanmış sənədlərin 20%-ni məhv edə bilərlər. Göbələk və bakteriyalar qeyd etdiyimiz kimi kağızın sellülozasından, yapışdırıcılarından və digər orqanik olan hissələrindən qida kimi istifadə edirlər. Böcəklər də kağızın əsas xam maddələri ilə qidalanırlar, lakin kağızı yeyərkən və ya deşərkən onda olan zəhərli və zərərli maddələrə temas edərlər, beləcə qismən də olsa məhv olarlar. Gəmircilər isə onlardan fərqli olaraq kağızı mexaniki məhv edə bilirlər. Yəni bu maddələr onların həzm sistemi ilə temas etmədiyi üçün, zərərli maddələr onlara təsir etməz.

Sənədlərə ən çox zərər verən gəmircilərdən biri ev siçanıdır. Elmi adı *mus domesticus* olan bu gəmircilər xüsusi ilə qida qaynaqlarının çox olduğu və insanların çox olmadığı yerlərdə çox asanlıqla çoxalıb inkişaf etməkdədirler. Anbarlarda gəmircici varlığını göstərən işarələr aşağıdakılardır:

- Rəflərin və əsərlərin üzərində gəmircilərin qəhvə rəngli və ya qara rəngdə fərqli ölçülərdə olan nəcisləri
- Gəmircilərin taxta səthindəki və əsərlərin cild və səhifələrindəki gəmirmə izləri
- Tozlu yerlərdə pəncələrinin bıraxlığı izlər
- Qaralıq, quru və əlçatmaz yerlərdə yuva qurmaq üçün istifadə olunmuş parçalanmış tekstil və kağız parçalarının mövcud olması. (5, s.9)

Gəmircilərlə mübarizə aparmaq üçün ən yaxşı yol onları məhv etməkdir. Digər üsullar isə ya onların girə bilməyəcəyi binalar tikmək ya da onları dəf etmək üçün müxtəlif

kimyəvi qarşıqlardan istifadə etməkdir. Gəmricilərin qarşısını almaq üçün istifadə olunan kimyəvi maddələr arxiv işçilərini zəhərləməməli, istifadə zamanı dəri xəstəliklərinə və kirlənməyə səbəb olmamalı, kağızın dözümlülük, elastiklik və bu kimi digər xüsusiyyətlərinə zərər vurmamalıdır.

Siçan dəfedicilər arasında; saxlanılan sənədlərin ətrafında səpilə biləcək naftalin, toz kükürd və əhəng, tunq yağı, kömür qətrani, şüşə qətrani, mis oleat (oleat oleik turşusunun duzudur), qazyağı ilə sitronella ağacı, sidr ağacı və nanə yağlarını göstərmək olar. Sodium silikat kimi maddələr, polimetal metakrilat rezinlər kimi plastikalar, öyüdülülmüş tunq yağı kimi quruyan yağlar və bəzi sintetik rezinlər kağızla birləşdikləri zaman gəmirici hückumuna qarşı kağızda fiziki dözümlülük qazandırılır. (4, s.38)

Arxiv sənədlərində rast gəlinən bioloji qüsurlara səbəb olan gəmiricilər, mikroorganizmlər və böcəklərin inkişafı həm də arxiv binasının yerləşdiyi yerlə də bilavasitə əlaqəlidir. Bu baxımdan bioloji faktorlarla mübarizə zamanı bu nüansa da diqqət etmək məqsədə uyğun hesab edilir.

Ədəbiyyat:

- 1.Baydar, N., “Kütüphanelerdeki El Yazmalarının Pasif Konservasyonu”, Türk Kütüphaneciliği 2001, s.365-377
- 2.Binark İsmet, “Arşiv malzemesini tahrif eden unsurlar, bunlara karşı korunma metodları ve arşiv malzemesinin restorasyonu” Vakıflar Dergisi, 1988, s. 347-364.
- 3.Gazi, S., “Yazma Eserlerin Bakım ve Tamiri”, Fırat Havzası Yazma Eserler Sempozyumu’86, Fırat Üniversitesi, Elazığ, 1987. s. 109-113
- 4.Kathpalia Yash. P., “Conservation and restoration of archive materials”, Paris, 1973.
- 5.Yazma Eserlerde Biyolojik Bozulmalar ve Entegre Zararlı Mücadelesi Programı, 2015

Замин Гафаров

Биологические дефекты в архивных документах

Резюме

Микроорганизмы, насекомые и грызуны являются биологическими факторами, которые вызывают дефекты, обнаруженные в архивных документах. Микроорганизмы в архивных документах создают пятна разных размеров и цветов. Насекомые портят сырье документов и делают его непригодным для использования. Грызуны наносят наибольший вред документам.

Ключевые слова: биологические дефекты, архивоведение, микроорганизмы, грызуны

Zamin Gafarov

Biological defects in archival documents

Summary

Microorganisms, insects and rodents are biological factors that cause defects found in archival documents. Microorganisms in archival documents creates spots of different sizes and colors. Insects eat raw materials of documents and make them unsuitable for use. Rodents are the most harmful for documents. They can destroy all documents in the stock

Keywords: biological defects, archival science, microorganisms, rodents.